

**ƏLİ FƏRHADOV***Milli Azərbaycan Tarixi Müzeyinin böyük elmi işçisi, t.ü.f.d.**ali\_farhadov@yahoo.com**Azərbaycan***MİRZƏ MÜLKÜM XANIN HƏYAT VƏ YARADICILIĞINA BAXIŞ***Açar sözlər: Mirzə Mülküm xan, dövlət, din, maarifçilik*

Məqalədə, XIX əsrin II rübü - XX əsrin əvvəlində yaşamış, Qacarlar dövlətinin görkəmli içtimai-siyasi xadimi Mirzə Mülküm xanın maarifçilişli fəaliyyəti mövcud mənbə və ədəbiyyatlar sayasında ilk dəfə olaraq kompleks şəkildə araşdırılır. Mirzə Mülküm xanın əsasən fəaliyyət göstərdiyi XIX əsrin II yarısı Qacar sülələsinin IV hökmədəri olan Nəsrəddin şahın hakimiyyət dövründə iiddir. Nəsrəddin şah ziddiyətli bir şəxsiyyət olub, onun ətrafında həm müstəbid dövlət xadimləri, mürtəce ruhanilər, həm də Cəmaləddin Əsfəni, Mirzə Mülküm xan (va ya Mirzə Melkum xan) kimi xalq hakimiyyətini və konstitusiya quruluşunu müdafiə edən ziyanlılar fəaliyyət göstərirdilər [4, s.178]. Lakin şah əsasən mürtəce ruhanilərə və müstəbid dövlət xadimlərinə üstünlük verib, mütarəq-qı ziyanlıların fikirlərinə qarşı bığanlıq yolunu seçmişdi.

Özünü "zillullah" ("Allahın kölgəsi") adlandıran şah qeyri-məhdud salahiyətə malik olub, hakimiyyətə goldiyi gündən etibarən qəddar və israfçı şəxs kimi ad çıxartmışdı. 1850-1852-ci illərdə dini istibdada qarşı baş verən bəbi üşyanlarını yatardın, Seyid Əliməhməmməd Bab, Tahirə Zərrintəc xanım kimi bəbi liderləri尼 qatl etdirən [20, s.44] şah Qərb döyərlərini ölkədə yaymaq istəyən Mirzə Tağı xan, Mirzə Hüseyn xan kimi dövlət xadimlərinin islahatlarına da mane olurdu.

Qeyd edsk ki, Nəsrəddin şah dövrünün ən görkəmli ziyanlılarından biri olan Mirzə Mülküm xan (1833-1908) mənşəcə Qarabağ ermənilərinin nəslindən olub [15, s.50-51], babaları I Şah Abbasın hakimiyyətə dövründə (1587-1629) Qarabağdan İsfahanaya köçüb yerleşmişdi [14, s.164]. Mirzə Mülküm xan İsfahanın Culfa

mahalləsindən idi, zahirən islam dinini qəbul etmişdir [6, s.26].

Mirzə Mülküm xanın atası Mirzə Yaqub xan islamı qəbul etmiş ermoni idi. Fransızca və rusca bilən Mirzə Yaqub xan Rusiyanın İranda-kı səfirliyində tərcüməçi olmuş, lakin cyni zamanda Ingiltərə üçün də casusluq etmiş bir şəxs idi [16, s.6-7]. Mirzə Mülküm xanın Avropana təhsil almasında da Mirzə Yaqub xan təşəbbüskar olmuşdur.

Parisde Politexnik İnstitutunda mühəndislik təhsili alan [2, s.14; 20, s.104] mütəfəkkir əsərində fransız filosofu O.Kontun "insanlıq dini"na, elmī biliyin qaynağı sayan pozitivizmə inanıb [14, s.164], islam dəyərlərindən xalqın maariflənməsi yolunda istifadə etməyə çalışırdı. Öz inancını "Adəmiyyət" və ya "Dini-İnsaniyyət" adlandıran [23, p.188; 20, s.108] mütəfəkkir M.F.Axundzadən fərqli olaraq, dına açıq-əşkar hücum etmənin əleyhinə olub dindən avropalaşma yolundan istifadə etməyə çalışırdı [13, s.186-190]. Dini başarıyyətin inkişafında manə sayan və elmə üstünlük verən Mirzə Mülküm xan dini etiqadı elm kimi qəbul etmənin əleyhinə idi [1, s.189-191].

İslam dünəsinin modernlaşması üçün Mirzə Mülküm xan xristian missionerlərinə də dəstək verirdi. "Fars mədəniyyəti" adlı məruzəsində onların islam dünyasında zəfər calması üçün "Ortaya qoymuşunuz görüşlərin islamın özündə mövcud olduğunu ifadə etsəniz, bu dəha asan qəbul ediləcəkdir" [23, p.190; 20, s.108], deyirdi. Görkəmli İran tədqiqatçısı Ə.Kəsərov yazır ki, "Mirzə Mülküm xan İsfahani Nəsrəddin şah dövründə ölkəyə və kultlaya ürək yandırıvə xalqını oyanışı istiqamətində çalışırdı" [6, s.26].

uzatsın?" [7, s.201]. C.Məmmədquluzadənin "Həmşəri", "Göz yaşları", "Bizim işlərimiz", "Keçi" və digər felyetlərinəndən da Mirzə Mülküm xana, onun "Qanun" qəzeti müraciət edilmişdir [9].

XIX əsrin gərkəmləi ictimai-siyasi xadimi M.Tarbiyəti "Dənişməndani-Azərbaycan" əsərində Mirzə Mülküm xanın M.F.Axundzadə kimli olıbı islahati ilə mösəqlə olduğu, "Məbdəyi-təraqi" ("İnkişafın başlangıcı"), "Şeyx və vəzir" adlı kitablar yazdığını qeyd edir [26, s.5; 11, s.31]. Mirzə Mülküm xan olıbı islahati mövzusunda olan "Şeyx və vəzir" adlı əsərinin M.F.Axundzadəyə də göndərmiş və bu əsər onun tərəfindən bəyonılmışdı [15, s.112]. Qeyd edək ki, "Şeyx və vəzir" əsəri osmanlı türkçəsində qolalon alınmışdır [15, s.49]. İran müstəbidlərinin Mirzə Mülküm xanın əsərlərinə lağ etdiklərini bildirən [2, s.26] M.F.Axundzadə əsərin Təbrizdə da çap olunmasını tövsiya etmişdi [2, s.4]. Əsər "Şərqi-Rus" qəzetiində hissə-hissə və 1907-ci ildə Tiflisdə "Qeyrat" matbaasında bütöv halda nəşr edilmişdir [2, s.69].

Şahlı rejimini qarşı demokratik ideyalarını müdafiə edən Mirzə Mülküm xan ərab olıbasının çatılıyını müsləmlənlərin elmi, ictimai-siyasi inkişafına mane sayı [15, s.113], fəlsəfə və s. dünyavi əmlərin məktəblərdə tədrisini tələb edirdi [16, s.82]. Qadın azadlığını və maarifçiliyi təbliğ edən Mirzə Mülküm xan "Qanun" qəzetiin 19-cu sayında yazdı: "Biz qadınları uşaqlar tərbiyəsi, ailənin rəfihi və dünyatorqasının stimulu hesab edirik. Və qızların tərbiyəsinin sivilizasiyanın on mütqaddas vazifələri olduğunu inanırıq" [24, p.112].

"Yeni yol" qəzetiin 1922-ci il, 1-ci sayında Mirzə Mülküm xanın olıbı islahati yoluñda ki şəhəriyati təqdim edən C.Məmmədquluzadə onun belə dediyini naqıl edirdi: "Əgər görürək üç yüz milyondan ibarət erməni və yunan mətbuatını, görörək ki, erməni və yunan mətbuatı bütün müsləmlən mətbuatından yüksəkdir. Buna da səbəb ərab hürufatının (horflər-Ə.F.) çətinliyidir" [8, s.224]. Lakin İran və Osmanlı hakimiyyəti və mürteəzə ruhanilər ərab olıbasını mütqaddas sayıb, han hansi bir islahata qarşı çıxırdılar. Mirzə Mülküm xan M.F.Axundzadəyəndə yazdıqı məktubda buna işarə edərək yazdı ki, onlar əlibəsmi "dinin bir parçası" [22, p.91] sıayırlar. İrandakı tənəzzülün səbəbini ərab olıb-

sında gərən Mirzə Mülküm xan "Əgər əlibə dayışdırırsa, İranda yoxsullaq ortadan qalxar, şahlıq da lağv olar" [15, s.111], deyirdi. Mirzə Mülküm xanın əlibə çalışmalarını bəyənən M.F. Axundzadə yazdı ki, "Həqiqi alım və hörmətolayıq Mirzə Kazimbay da onu dəstəkləyir" [21, c.68].

Mirzə Mülküm xan İstanbulda demokratik fikirlər İran azərbaycanlıları tərəfindən naşr olunan "Əxtar" qəzetiində məqalələr yazar, qəzeti dəst-xəttini müdafiə edirdi [18, s.56-57]. "Əxtar" qəzeti haqqında məlumat verən "Əkinçi" qəzetiin 1922-ci il, 5-ci sayındakı "Daxiliyyə" məqaləsində yazıldı ki, "Əgərci İstanbul şəhərində müsəlmlənlər üçün çox qəzet çap olunur, anına onlar osmanlı dilində olduğundan bizim üçün elsə ləzzət eləməz, lakin "Əxtar" qəzeti fars dilində çap olunduguna və fars dili bizim vilayətlərdə çox isländiyinə ümidiyən ki, onu bizim tərəflərə gəldiğən çox ola" [3, s.121-122]. "Əxtar" qəzeti şahlıq rejimini təqdim edib, demokratik dəyərləri müdafiə edirdi. Bu səbəbdən İran qatılırlıqla qadagın idi [12, s.93].

Avropalılaşlığı və Qəribin dövlət idarə sistemini İranda tətbiq etməyə çalışın Mirzə Mülküm xan "Avropa millətləri bir çox mücaidələndən sonra ədalət, azadlıq, seçib-seçilmə haqqına sahib oldular. Əgər müsləmlənlər haqiqətən də bu haqları sahib olmaq istəyirsə, niyə Avropanı taqlıd etmirlər?" [16, s.62] deyirdi. Volter, Russo kimi Qərb filosoflarının xalq zülmə qarşı mübarizəyə çağrılarından deyən Mirzə Mülküm xan "Məzəlum zülmə dözməməlidir" [16, s.72] deyərək, xalq şahlıq rejiminə qarşı mübarizəyə səsləyirdi.

Ölkədə günahkarlarla verilən cazaların da qeyri-müəyyən və adama görə müxtəlif olduğunu yazan mütəfəkkir – "Cəzalar hər bir günahkar üçün aydın və borabər olmalıdır" [16, s.75-76], deyirdi. "Qanun, bütün İran məməskətində, bütün İran toboqları üçün borabər olmalıdır; Heç kim qanunsuz cəza verilməmalıdır; Etiqad azadlığı olmalıdır" [16, s.78-79] deyən Mirzə Mülküm xanın an böyük əleyhdarları şahpərəstlər və mürteəzə ruhanilər idi. Onlar Qərb texnologiyasının qəbul edilməsinə mümkünən sayır, lakin konstitusiyalı idarə sisteminə rədd edirlər. Mirzə Mülküm xan isə bu cür idarə sisteminin uzun təcrübələrin nəticəsi olduğunu, insanlıqına daha faydalı olacağını bildirirdi [16, s.63]. Mir-

za Mülküm xan qeyri-məhdud hakimiyyətə malik olan şahın solahiyətinin parlament tərəfindən məhdudlaşdırılması ideyəsinə irali süründü [20, s.115-116]. Ölkəni xariclərin olnuda oynacaqə çevirin şah hökumətini təqid edən mütafəkkir özünün "Qanun" qəzətində – "Məgar İran xalqı ölüb ki, onu hərrac qoyublar?" [2, s.51] deyə şikayət edirdi.

Mütəfəkkir "İran mədəniyyəti" adlı risaləsində islam dininin mədəniyyətə mane olduğunu iddia edənləri təqid edir, "İslamın mədəniyyətə müxalif deyil" deyirdi [16, s.62]. Mirzə Mülküm xan İranın və islam dininən Qəb qarşısındakı müəllibiyətini nadan din və dövlət xadimlərində görür və onları təqid edirdi. "Bu ruhanilərin nə üstünlükleri var ki, belə geniş imtiyazlara malikdirlər?" deyən mütəfəkkir onların öz razılıllıklarını vəzifə ilə pardaladıklarını deyir [16, s.47], "Nidayı-ədalət" risaləsində Avropanın inkişafını keşşələrin yaratdığı xurafat və mövhümətlərin qanlı mücədilərlə nəticəsində yox edilməsiylə əlaqələndirir və müsləmlənləri bundan nümunə götürmərə çağırır [16, s.30]. O, xalqı cəhalətdə saxlayan müraciət ruhanılara xitabon "Siz millatlı parçalayınsanız, onları bir-birinə düşmən edirsiniz" [2, s.58] deyərək, "Qanun" qəzetiin 8-ci sayıda din xadimlərindən belə şikayət edirdi: "Bütün bu zülmələr və İranda axan göz yaşları sizin süküntünüz və qəddarlığınızdır. Neca deyə bilərsiz ki, "Bu bizim problemimdir" [24, p.13]. Məhz bu kimi hallara gőrə, o, İранa dünəvə idarəetmə sisteminin qəbuluna çalışırı [21, c.116].

İlk dəfə Mirzə Mülküm xan tərəfindən İranda ortaya qoyulan məşrutiyyət ideyaları [16, s.13] Hacı Ağa Ruhullah Nəcəfi İsfahani kimi mütərəqqi ki xadimləri tərəfindən də das-təklənmüşdi. Avropa qanunlarını Qurana uyğun sayan bu din xadimini yazdı ki, "Məşrutiyyət islam deməkdir. Məşrutiyyət istəmək islamı istəməkdir" [20, s.82]. Mirzə Mülküm xanın məşrutiyyət fikirləri görkəmli azərbaycanlı mütafəkkir Cəmaləddin Əfqaniyə və təsir etmişdir [17, s.108]. Lakin Mirzə Mülküm xan kürfi ilətihaman edib, "Biz dinimizdən imtina etmək istəmirik. Allah bizi ağıl verib, Avropa qanunlarına möhtac deyilik" deyən mürteəzə ruhanilər də var idi [17, s.105-106].

"İranda hər şeyi bir nəşər (şah-Ə.F.) zəbt edib" [16, s.44] deyən Mirzə Mülküm xan "Gostar der rəfi-zülm" ("Zülmün lağvi haqqunda sözlər") arasında belə yazırı: "Ya zalimlər zülmü tərk etməli, ya da məzəlmlər zülmə dözməlidirlər" [15, s.61]. M.F.Axundzadə onun belə dediyini naqıl edirdi: "Məzəlmlə demək lazımdır ki, ey nadan! Son ki, qüdrət, say və bacarıq cəhətdən salımdan qat-qat artıqsan, bəs nə üçün zülmə qatlırsın?" [1, s.268].

Məarişçi bir şəxsiyyət olan Mirzə Mülküm xan cyni zamanda ziddiyyətli ictimai-siyasi xadim idi, adı dəfələrlə rüsvət qalmagallarında hallanmışdır. Nəsrəddin şahın Avropaya səyahətlərində İranın təbii qaynaqlarının Ingiltərəyə pay verilməsi üçün ingilislərdən rüsvət aldığı ortaya çıxmış [17, s.105], aldığı rüsvətərə sayisında şah hökumətin icazasına ingleşlərə ölkədə qumarxanalar qurdurmuşdu. Mirzə Mülküm xanın təsiri ilə şah İranda istehsal edilən tütin və tənbəkinin alçı-satçı və istehsalı 50 il müddətinə Gerald Talboton Londondakı şirkətinin inhisarına vermişdi. Lakin xalqı siddəlli etirazı və Camaləddin Əfqani, Mirzə Hasan Şirazi və Təbrizdən olan müctəhid Mirzə Cavadın şahın ingleşlərə qarşı cihad fətvaları Nəsrəddin şahı bu müşəvələni pozmaq macərbə etmişdi [19, s.4-5]. Dəyə bilər ki, Nəsrəddin şahın dövründə baş verən tənbəki üsəni və sonda şahın qəti edilməsi İranda ümumxalq azadlıq hərəkatının təməlini qoydu və məşrutiyyət gedən yoldaşı.

Nəticə olaraq deyə bilər ki, Mirzə Mülküm xan ziddiyyəti bir şəxsiyyət olmuşdur. İranda müsləmlən kimi özünü tqoqlım edən Mirzə Mülküm xanın Avropada xristian bir erməni qızı ilə kilsədə evlənməsi [14, s.164-166], misionerlərlər yazışmalarında özünün xristian olduğunu bildirməsi və ölkənən yandırılmasına vəsiyyət etməsi [17, s.109] dini baxımdan da onun müsləmlənlərinə şübhələr yaratmışdır. Lakin Mirzə Mülküm xan XIX əsr İranında demokratik dəyərlərin yayılmasında, şahlı rejimində xurafatçı din xadimlərinə qarşı mübarizədə böyük rol oynamışdır. Mürteəzə ruhanilərin manesindən çəkinən Mirzə Mülküm xan aksar vaxtlarda özünün qorpbərət fikirlərini dini terminolojiyə ilə ifadə edərək, müsləmlənlər tərəfindən qəbul edilməsinən qoyulmasına da

onun demokratik ideyaları təsircidici olmuşdur [23, p.185]. Mirzo Mülküm xanın yaradıcılığı məsrula inqilabçılarına, o cümlədən Cənubi Azərbaycandan olan millət vəkili, görkəmli içtimai-siyasi xadim Seyid Həsən Tağızadəyə böyük təsir göstərmişdir [10, s.183]. Mütəfəkkirin "Qanun" qəzətinin bəzi nömrələri isə məsruta inqilabi dövründə Təhronda yenidən naşr edilmişdi [2, s.25]. Mütəfəkkirin məarifçilik fəaliyyəti M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Şahṭaxlı kimi azərbaycanlı ziyalılar tərəfindən töqđir edilmişdir. Mirzo Mülküm xanın əsərlərinin lədəqi XIX əsr – XX əsrin avvaları Azərbaycan və Yaxın Şərqi tarixinin öyrənilməsi baxımından xeyli əhəmiyyətə malikdir.

### Ədəbiyyat siyahısı

1.Axundzadə M.F. Əsərləri. Üç cild. II cild. Tərtib edən: H.Məmmədzadə. Bakı: Şərq-Qərb, 2005, 376 s.

2.Baxşalıyev O. Mirza Melkum xan: həyatı və ədəbi fəaliyyəti. Bakı: Azərnəşr, 1970, 76 s.

3.Qokinçi. 1875-1877. Tam mətni. Bakı: Avrasiya, 2005, 496 s.

4.Həsəndzadə T. XVIII-XIX əsrlərdə İranda yaşaması azərbaycanlı içtimai-siyasi xadimlər (Mehdi Bəmdədin "Tarixi-ricali-Iran" əsəri əsasında). Bakı: Nurlan, 2007, 319 sah.

5.Hüseynzadə Ə. Seçilmiş əsərləri. II cild. Bakı: Çəşioğlu, 2008, 579 s.

6.Kəsərovı Ə. İrannın məsruta inqilabının tarixi. I cild. Tərc: A.Ə.Haşimi (Cavanşir). Essen, 2003, 528 s.

7.Məmmədquluzadə C. Əsərləri. II cild. Bakı: Öndər naşr., 2004, 584 s.

8.Məmmədquluzadə C. Əsərləri. IV cild. Bakı: Öndər naşr., 2004, 472 s.

9."Mülküm xan" // Cəlil Məmmədquluzada Ensiklopediyası // [http://calibook.musigidunya.az/m/mulkum\\_xan.html?fbclid=IwAR2YZdCQdagtlBeREjBLRpIJIM9MoYJKAY-tALSTJ\\_5HIZ6OjS9wtPPVqXIU](http://calibook.musigidunya.az/m/mulkum_xan.html?fbclid=IwAR2YZdCQdagtlBeREjBLRpIJIM9MoYJKAY-tALSTJ_5HIZ6OjS9wtPPVqXIU)

10.Şəfiyeva Ə. S.H.Tağızadənin elmi-peydaqoji fəaliyyəti // Tarix və onun problemləri, 2009, №3, s.182-185.

11.Tərbiyat M. Danişməndani-Azərbaycan. Bakı: Elm və təhsil, 2012, 129 s.

12.Alam Tabriz A. Aydınların, dini liderler ve esnafın İranın yakın dönem toplumsal hərəketlərindəki və devrimlərindəki rollerinin incelemesi. Ankara: Ankara Üniversitesi, 2004, 256 s.

13.Algar H. Ahundzadə Mirza Feth Ali // TDV İslâm Ansiklopedisi, II cild, İstanbul, 1989, s.186-190.

14.Algar H. Mirza Melkum han // TDV İslâm Ansiklopedisi, XXX cild, İstanbul, 2005, s.164-166.

15.Devezbakan M. İranın modernleşme ve məşrutiyətə geçiş sürecində önemli bir aktör: Mirza Malkum Han (1833-1908). Tokat: Gazişosmanpaşa Üniversitesi, 2008, 135 s.

16.Imamoğlu O. Mirza Malkum hanın risalelərində İran modernleşmesi. Van: Van Yüzüncü Yıl Üniversitesi, 2019, 105 s.

17.Karadeniz Y. İran Batılılaşma Hareketinde Mirza Malkum Han'ın Rolü (1833-1908) // SDÜ Fen Edebiyat Fakültesi Sosyal Bilimler Dergisi, 2011, Sayı: 23, s.103-111.

18.Kurtulmuş R. Ahter // TDV İslâm Ansiklopedisi, Ek-1-ci cild, İstanbul, 2016, s.56-57.

19.Kurtulmuş R. Tütün // TDV İslâm Ansiklopedisi, 42-ci cild, İstanbul, 2012, s.4-5.

20.Uyar M. İranda modernleşme ve din adamları. İstanbul, Emre yay., 2008, 336 s.

21.Rzaev A.K. Mühammed Ali Mirza Kazem-Bek. Moskva: Hayka, 1989, 199 c.

22.Algar H. Mirza Malkum Khan. A Biographical Study in Iranian Modernism. California: University Press of California, 1973, 337 p.

23.Algar H. Religion and the State in Iran, 1785-1906: The Role of the Ulama in the Qajar Period. California: University of California Press, 1980, 286 p.

24.Bashir H. Qanun and the Modernisation of Political Thought in Iran // <https://isuru.academia.edu/HassanBashir>

25.Kəsərovı Ə. Tarixe-maşruteye-İran. Tehrun: Müəssəsəye-intišarate-Əmir Kəbir, 1343, 906 s.

26.Tərbiyat M. Danişməndane-Azərbaycan. Tehran, 1314, 414 s.

### Summary

Ali Farhadov

### Review of Mirza Malkum Khan's life and creativity

In the article, the educational activities of prominent public figure of Qajars state Mirza Malkum Khan who lived in the XIX - early XX centuries are researched for the first time in the complex form based on existing sources and literature. Mirza Malkum Khan was one of the eminent enlightened people of his period.

The creativity of Mirza Malkum Khan, who worked on the education of Muslim population, had been praised by Azerbaijani enlighteners such as M.F.Akhundzadeh and J.Mammadguluzadeh. The research of the works of Mirza Malkum Khan, who fought against the reactionist clerics and the shah regime, has great importance in terms of studying the history of the Near East in the 19<sup>th</sup> and at the beginning of the 20<sup>th</sup> century. These issues were mentioned in the article.

**Keywords:** Mirza Malkum Khan, state, religion, enlightenment

### Резюме

Али Фархадов

### О жизни и творчестве Мирзы Мелькум хана

В статье впервые на основе имеющихся источников и литературы комплексно исследуется просветительская деятельность известного общественно-политического деятеля государства Каджаров Мирзы Мелькум хана, проживавшего в XIX – начале XX века. Одним из самых видных деятелей династии Каджаров является Мирза Мелькум хан.

Деятельность Мирзы Мелькум хана на пути просвещения мусульманских народов была высоко оценена такими просветителями азербайджана, как М.Ф.Ахундзаде, Дк. Мамедгулузаде. Исследования Мирзы Мелькум хана, борющегося против реакционного духовенства и шахского режима, имеет большое значение в изучении ближневосточной истории XIX и начала XX веков. В статье представлены эти вопросы.

**Ключевые слова:** Мирза Мелькум хан, государство, религия, просвещение